


“Təsdiq edirəm”

“Tədrisin təşkili və təlim texnologiyaları” üzrə
prorektor vəzifəsini icra edən:

 dos. Z.İ.Məmmədov
“14” avqust 2025-ci il

Fənn sillabusu

İxtisas: 050117 Tarix və coğrafiya müəllimliyi

Fakültə: Tarix coğrafiya və incəsənət

Kafedra: “Coğrafiya və onun tədrisi metodikası”

I.Fənn haqqında məlumat

Fənn programı: ARTN-nin EMŞ-nin coğrafiya bölməsi 1998-ci il tarixli 2 sayılı qərarı ilə təsdiq edilmiş və Bakı Dövlət Universiteti nəşriyyatı 2007-ci il tarixli programı toplusu

Fənnin adı: İqlimşünaslıq

Kodu: İPF-B19

Tədris ili: III (2024-2025) Semestr:VI

Tədris yükü: cəmi:60 saat. Auditoriya saatı 60 (mühazirə 30 saat, seminar 30 saat)

Tədris forması : Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit. 5 kredit

Auditoriya

Saat:

II.Müəllim haqqında məlumat:

Soyadı, adı, elmi adı və dərəcəsi : Əliyev Cavidan Rəhim oğlu, baş müəllim

Məsləhət günləri və saatları: II gün 14⁰⁰-15⁰⁰

E-mail ünvanı: cavidan99@list.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri Əli Məmmədov küçəsi 40

III.Tələb olunan dərsliklər və dərs vəsaitləri:

Əsas:

1. Həsənəliyev Ə.Ə. Meteorologiya və iqlimşünaslıq. Bakı, 2015
2. Mehdiyev A. Ş., Əhmədov Ş.Ə. Meteorologiya və iqlimşünaslığın əsasları. Bakı, 2008
3. Хромов С.П. и др. Метеорология и климатология. Москва, 2006

Əlavə:

4. Hüseynov N.Ş. Sinoptik meteorologiya. Bakı, 2011
5. Məmmədov Ə.S. Məmmədov B.Ə. Sinoptik meteorologiya. Bakı, 2000

IV.Perekvizitlər: Geomorfologiya

V.Korekvizitlər: Yerşünaslıq.

VI. Fənnin təsviri məqsədi: Meteorologiya və iqlimşünaslıq kursunun tarix-coğrafiya müəllimliyi ixtisası üçün tərtibi ustalıq tələb edir. Bir tərəfdən, meteorologiya və iqlimşünaslıqdan yüksən çoxillik baza məlumatı, digər tərəfdən bu kursun coğrafiyaçılar üçün ən faydalı və zəruri hissəsini oxumaq. Buna baxmayaraq, bu kursun mövzuları və praktik işləri məntiqi ardıcılıqla yazılmış və coğraflar üçün digər elmlərlə əlaqəli olan mövzular xüsusi olaraq seçilmişdir. Keçiriləcək praktik işlər isə nəyinki coğraflar, eləcə də meteorologiya və iqlimşünaslıqla maraqlanan hər kəsə çox faydalı və maraqlıdır.

Meteorologiya atmosfer, onun tərkibi, və quruluşu, onda baş verən fiziki və kimyəvi prosesləri öyrənməklə məşğul olur.

İqlimşünaslıq isə meteorologianın bir bölməsi olub, iqlimlərin formallaşma qanunauyğunluqlarını, onların Yer kürəsində paylanması, keçmişdə və gələcəkdə dəyişməsini öyrənir. Meteorologiya elminin məqsədi- hal hazırkı fiziki zamanda atmosferin vəziyyətini öyrənmək və onun gələcək vəziyyətinin proqnozunu vermək İqlimşünaslıq isə onun bir hissəsi

olaraq iqlimlərin formallaşma qanuna uygunluqlarını, onların Yer kürəsində paylanması, keçmişdə və gələcəkdə dəyişməsini öyrənir təşkili qaydaları haqqında bilgilər verməkdən ibarətdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024 cü il tarixi qərarlı olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollokviumlara görə. Əgər fənn həm seminar və həmdə laboratoriya varsa onda 10 bal isə labaratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024 cü il tarixi qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91 – 100 bal	Əla	A
81 – 90 bal	Cox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafı	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafı	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetinin daxili intizam qaydalarına əməl etməyən tələbələr haqqında müvafiq tədbirlər görülür.

X. Təqvim mövzu planı: Mühazirə 30 saat, seminar 30 saat. Cəmi 60 saat

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Saat		Tarix	
		müh	sem	müh	sem
1	2	3	4	5	6
1	Mövzu. İqlimşünashığa giriş Plan: 1. Fənnin məqsəd və vəzifələri 2. Hava və iqlim Mənbə: 1,2,3	2	2		
2	Mövzu. Mövzu. Atmosfer havasının tərkibi və quruluşu. Ozonun atmosferdə paylanması Plan: 1. Atmosfer havasının tərkibi. Homosfer və heterosfer anlayışları 2. Atmosferin quruluşu 3. Stratosfer, Ozonun atmosferdə paylanması Mənbə: 1,2,3,4	2	2		
3	. Meteoroloji informasiya və onun təqdim olunması 1. Meteoroloji məlumatların toplanması yolları 2. Meteoroloji informasiyaya qoyulan tələblər Mənbə: 1,2,3 Mənbə: 1,2,3	2	2		
4	Atmosfer təzyiqi Plan: 1. Atmosfer təzyiqi 2. Havanın sıxlığının, temperaturun atmosfer təzyiqi ilə əlaqəsi 3. Atmosfer təzyiqinin ölçülməsi 4. Barik sahə, barik pillə, barik qradiyent Mənbə: 1,2,3	2	2		
5	Mövzu. Günəş radiasiyası Plan: 1. Günəş radiasiyası 2. Qısadalğalı və uzundalğalı radiasiya 3. İnsolyasiya. Düz və səpələnən radiasiya 4. Günəş radiasiyasının atmosferdə və yer səthində dəyişməsi, atmosferdə udulması 5. Yerin albedosu 6. Yer səthinin şüalanması. Alatoranlıq Mənbə: 1,2,3	2	2		
6	Mövzu. Adiabatik proseslər 1. Adiabatik proseslər 2. Quru adiabatik proses 3. Rütubatlı adiabatik proses 4. Psevdoadiabatik prosess				
6	Mövzu. Atmosferdə istilik rejimi. İnversiya Plan: 1. Qlobal enerji büdcəsi. Enerjinin yerdən atmosferə köçürülməsi 2. Temperaturun dəyişməsinin səbəbləri 3. Səthin tipinin, coğrafi enliyin, su hövzələrinin temperatur rejiminə təsiri 4. Yüksəkliklər və yamacların ekspozisiyalarının temperatur rejiminə təsiri Mənbə: 1,2,3	2	2		
	Mövzu. Atmosferdə istilik rejimi Plan:				

	<ol style="list-style-type: none"> 1. Temperaturun illər arası variasiyaları 2. Temperatur inversiyası 3. Ətraf mühitin temperatur qradiyenti və statik dayanıqlılıq 4. Konveksiya 		
7	Mövzu Atmosferdə su Plan: <ol style="list-style-type: none"> 1. Su buxarının ölçülməsi 2. Qarışq nisbat, su buxarı təzyiqi 3. Nisbi rütubətlilik, şəh nöqtəsi 2. Kondensasiya və depozisiya 3. Buludların təsnifatı <p>Mənbə: 1,2,3</p>	2	2
8	Mövzu Atmosferdə su Plan: <ol style="list-style-type: none"> 1. İstı və soyuq buludlarda yağışının bəyüməsi 2. Yağıntı tipləri 3. Dumanlar və onların təsnifatı <p>Mənbə: 1,2,3</p>	2	2
9	Mövzu. Atmosferin ümumi sirkulyasiyası Plan: <ol style="list-style-type: none"> 1. Külek 2. Geostrafik və qradiyent külöyi 3. Hava kütlələri 1. Atmosfer cəbhələri 2. Siklonlar və onların inkişaf mərhələləri 3. Antisiklonlar 4. Tropik siklonlar <p>Mənbə: 1,2,3</p>	2	2
10	Mövzu. Atmosferin ümumi sirkulyasiyası Plan: <ol style="list-style-type: none"> 1. Yerli külkəklər 2. TKZ, passatlar 3. Mussonlar 4. Qərb axınları və axım külkəkləri 5. Təzyiq zonaları. Hadley və Ferrel əzəyi 6. Atmosferin fəaliyyət mərkəzləri <p>Mənbə: 1,2,3,4</p>	2	2
11	Mövzu. İqlim yaradan amillər Plan: <ol style="list-style-type: none"> 1. Coğrafi enliyin, hündürlüğün, şaquli zonallığın iqlim yaradan amil kimi 2. Quru və dənizin qeyri-bərabər paylanması iqlim yaradan amil kimi 3. Relyef iqlim yaradan amil kimi 4. El-Ninyo və La-Ninyo 5. Qar xətti <p>Mənbə: 1,2,3,4</p>		
12	Mövzu. İqlim yaradan amillər <ol style="list-style-type: none"> 1. Okean cəriyanlarının iqlimə təsiri 2. Səth örtüyünün meteoroloji elementlərə təsiri 3. Bitki, qar və buz örtüyünün iqlimə təsiri <p>Mənbə: 1,2,3,4</p>		
14	Mövzu. İqlim təsnifatları Plan: <ol style="list-style-type: none"> 1. Alisofun iqlim təsnifatı 2. Köppenin iqlim təsnifatı 	2	2

	3. Müasir iqlim dəyişmələri Mənbə: 1,2,3,4			
	Cəmi: 60	30	30	

XI. Fənn üzrə tələblər:

Iqlimin coğrafiya ilə əlaqəsini öyrənmək, iqlimlərin keçmişdə və gələcəkdə necə dəyişdiyini, qlobal iqlim dəyişikliyinin mümkün nəticələrini araşdırmaq.

XII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIII. Fənn üzrə təlimin nəticələri:

Tədrisin (öyrənmənin) nəticələri (TN) olaraq tələbələrin meteorologiya və iqlimşünaslıq elmi haqqında ətraflı məlumatı olacaqdır. Tədris müddətində istifadə olunan materiallar və əyani vəsaitlər nəticəsində tələbələr bu elmi daha dərin və geniş mənimsəyəcəklər.

Kursun sonunda tələbələr aşağıdakıları mənimsəyəcəklər:

iqlimşünaslıq fənninin mənimsənilməsi.

- Alınan biliklərin meşəçiliklə birbaşa əlaqəsini görəcəklər.

- Hava xəritələrini mənimsəyib, orada barik mərkəzləri, atmosfer cəbhələrini aşkarlamaq bacarıqları əldə edəcəklər. Hava proqnozlarını klassik və müasir metodlarını öyrənəcəklər və proqnoz verməyi belə bacaracaqlar.
- Yer kürəsinin iqlimlərini mənimsənilməsi
- Aerokosmik metodların hava proqnozu və iqlimi mənimsəmək üçün istifadəsi
- Alınan meteoroloji biliklərini təsərrüfat üçün tətbiq etməyi öyrənmək.

İmtahan sualları

1. Fənnin məqsəd və vəzifələri
2. Hava və iqlim
3. Atmosfer havasının tərkibi. Homosfer və heterosfer anlayışları
4. Atmosferin quruluşu
5. Stratosfer, Ozonun atmosferdə paylanması
6. Meteoroloji məlumatların toplanması yolları
7. Meteoroloji informasiyaya qoyulan tələblər
8. Atmosfer təzyiqi
9. Havanın sıxlığının, temperaturun atmosfer təzyiqi ilə əlaqəsi
10. Atmosfer təzyiqinin ölçülməsi
11. Barik sahə, barik pillə, barik qradiyent
12. Adiabatik proseslər
13. Quru və rütubətli adabatik proses
14. Psevdoadiabatik proses
15. Günsər radiasiyası
16. Qısalalğalı və uzundalğalı radiasiya
17. İnsolyasiya. Düz və səpələnən radiasiya
18. Günsər radiasiyasının atmosferdə və yer səthində dəyişməsi, atmosferdə udulması
19. Yer səthinin şüalanması. Alatorlıq, albedo
20. Temperaturun dəyişməsinin səbəbləri
21. Səthin tipinin, coğrafi enliyin, su hövzələrinin, dağların temperatur rejiminə təsiri
22. Temperaturun illər arası variasiyaları
23. Temperatur inversiyası
24. Ətraf mühitin temperatur qradiyenti və statik dayanıqlılıq
25. Su buxarının ölçülməsi
26. Buludların təsnifikasi
27. İsti və soyuq buludlarda yağışının böyüməsi
28. Yağıntı tipləri
29. Dumanlar və onların təsnifikasi

30. Külək
31. Hava kütlələri
32. Atmosfer cəbhələri
33. Siklonlar və onların inkişaf mərhələləri
34. Antisiklonlar
35. Tropik siklonlar
36. Yerli küləklər
37. TKZ, passatlar
38. Mussonlar
39. Qərb axınları və axım küləkləri
40. Təzyiq zonaları, Hadley və Ferrel özəyi
41. Atmosferin fəaliyyət mərkəzləri
42. Coğrafi enliyin, hündürlüyüün, şaquli zonallığın iqlim yaradan amil kimi
43. Quru və dənizin qeyri-bərabər paylanması iqlim yaradan amil kimi
44. El-Ninyo və La-Ninyo
45. Qar xətti
46. Okean cəriyanlarının iqlimə təsiri
47. Bitki, qar və buz örtüyünün iqlimə təsiri
48. Alisofun iqlim təsnifati
49. Köppenin iqlim təsnifati
50. Müasir iqlim dəyişmələri

I Kollokvium sualları

1. Fənnin məqsəd və vəzifələri
2. Hava və iqlim
3. Atmosfer havasının tərkibi. Homosfer və heterosfer anlayışları
4. Atmosferin quruluşu
5. Stratosfer, Ozonun atmosferdə paylanması
6. Meteoroloji məlumatların toplanması yolları
7. Meteoroloji informasiyaya qoyulan tələblər
8. Atmosfer təzyiqi
9. Havanın sixliğinin, temperaturun atmosfer təzyiqi ilə əlaqəsi
10. Atmosfer təzyiqinin ölçüməsi
11. Adiabatik proseslər
12. Günəş radiasiyası
13. Qısaladlı və uzundalğalı radiasiya
14. İnsolyasiya. Düz və səpələnən radiasiya
15. Günəş radiasiyasının atmosferdə və yer səthində dəyişməsi, atmosferdə udulması

II Kollokvium sualları

1. Temperaturun dəyişməsinin səbəbləri
2. Səthin tipinin, coğrafi enliyin, su hövzələrinin temperatur rejiminə təsiri
3. Yüksəkliklər və yamacların ekspozisiyalarının temperatur rejiminə təsiri
4. Temperatur illər arası variasiyaları
5. Temperatur inversiyası
6. Su buxarının ölçüməsi
7. Buludların təsnifatı
8. İsti və soyuq buludlarda yağışının böyüməsi
9. Yağıntı tipləri
10. Dumanlar və onların təsnifatı
11. Külək
12. Hava kütlələri
13. Atmosfer cəbhələri

14. Siklonlar və onların inkişaf mərhələləri

15. Yerli küləklər

"İqlimşünaslıq" fənninin sillabusu "Tarix-coğrafiya müəllimliyi" ixtisası (programları üzrə) tədris planı və fən programı əsasında tərtib edilmişdir.

Sillabus "Coğrafiya və onun tədrisi metodikası" kafedrasında müzakirə edilərək təsdiq edilmişdir. (14 fevral 2025-ci il, protokol № 07)

Fənn müəllimi:

b/m Əliyev C. R

Kafedra müdürü:

dos. S.Q.Əzizov